

**Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "Hewlett-Packard" və
"Microsoft Azərbaycan" şirkətləri arasında əməkdaşlıq haqqında**

NİYYƏT PROTOKOLU

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "Hewlett-Packard" və "Microsoft Azərbaycan" şirkətləri Azərbaycan Respublikasında İKT-nin tətbiqini genişləndirməklə rəqəmsal fərqi azaltmaq, əhalinin müasir İKT-dən istifadəsinə imkanı yaratmaq, lisenziyalı proqram təminatlarından istifadənin genişləndirilməsi məqsədilə "Xalq Kompüterü" layihəsinin həyata keçirilməsi məqsədi ilə Niyyyət Protokolunu imzaladılar.

Maddə 1. Niyyyət Protokolunun məqsədi

- 1.1. "Xalq Kompüterü" layihəsinin həyata keçirməklə Azərbaycan hökumətinin e-cəmiyyətin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləmək, əhalinin müasir İKT-dən istifadəsinin genişləndirilməsi.
- 1.2. "Xalq Kompüterü" layihəsi çərçivəsində əhaliyə güzəştli şərtlərlə kompüter və lisenziyalı proqram təminatlarının əldə etməsinə şərait yaratmaq.
- 1.3. Regionlarda "rəqəmli geriliyi" aradan qaldırılmaq və kompüter savadlığını artırmaq.
- 1.4. Respublikada əhalinin kompüterdən istifadə faizini inkişaf etmiş ölkələrin orta göstəricilərinə çatdırmaq.

Maddə 2. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin vəzifələri

- 2.1. "Xalq Kompüterü" layihəsinin həyata keçirilməsini əlaqələndirir.
- 2.2. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən "Xalq Kompüterü" layihəsi iştirakçılara kompüterlərin çatdırılmasına nəzarət edir.
- 2.3. Ümumtəhsil orta və ali məktəb müəllimləri, işçi heyəti, şagirdlər və tələbələr tərəfindən məhsul təchizatçısı ilə bağlanmış "Xalq Kompüterü" Müqaviləsində müəyyən edilmiş vəzifələrin vaxtı-vaxtında yerinə yetirilməsinin monitorinqini aparmaq.
- 2.4. "Xalq Kompüterü" Layihəsində iştirak edəcək ümumtəhsil orta və ali məktəb müəllimlərini, işçi heyətini, şagirdləri və tələbələri müasir texnologiyalardan istifadəyə həvəsləndirmək məqsədilə təbliğat işlərini aparmaq.

Maddə 3. Təhsil Nazirliyinin vəzifələri

- 3.1 “Xalq Kompüter” layihəsində iştirak edəcək ümumtəhsil orta və ali məktəb müəllim, işçi heyəti, tələbə və şagird siyahısını təqdim edir.
- 3.2 Ümumtəhsil orta və ali məktəb müəllimləri, işçi heyəti, şagirdlər və tələbələr tərəfindən məhsul təchizatçısı ilə bağlanmış “Xalq Kompüter” Müqaviləsində müəyyən edilmiş vəzifələrin vaxtı-vaxtında yerinə yetirilməsinin monitorinqini aparmaq.
- 3.3 “Xalq Kompüter” layihəsi iştirakçılarının Təhsil Nazirliyi tərəfindən keçiriləcək müvafiq təlim kurslarında iştirakına şərait yaradır.

Maddə 4. “Hewlett-Packard” şirkətinin vəzifələri

- 4.1. Kommersiya xidmətlərinə dair:
 - “Hewlett-Packard”-ın rəsmi tərəfdaşı – “Bestcomp Group”-un ayrıca müqavilələri bağladığı zaman əlavə olaraq razılaşdırılacaq şərt və xüsurlara uyğun olaraq avadanlığı (fərdi kompüterləri) təchiz etmək;
 - Rəsmi tərəfdaşa “Xalq Kompüter” Layihəsi çərçivəsində təchiz edilən kompüter avadanlığına dair razılaşdırılmış xüsusi kommersiya şərtləri təqdim etmək.
- 4.2. Kompüter avadanlığı və sistem proqram təminatı alətlərinin texniki dəstəyi xidmətlərinə dair:
 - “Hewlett-Packard” kompüter avadanlığı və sistem proqram təminatı alətlərinin texniki dəstəyi üçün, “Hewlett-Packard” qaydalarına uyğun olaraq, o cümlədən “Hewlett-Packard”-ın təyin etdiyi rəsmi tərəfdaşı – “Bestcomp Group” tərəfindən ayrıca müqavilələrə əsasən (həm zəmanətli, həm də zəmanət müddəti bitəndən sonra) texniki dəstək fəaliyyətini təşviq etmək.
- 4.3. İnformasiya və marketinq xidmətlərinə dair:
 - “Xalq Kompüter” Layihəsi tərəflərini “Hewlett-Packard” yenilikləri və texnologiyaları barədə müntəzəm olaraq məlumatlandırmaq, “Hewlett-Packard” məhsullarını və həllərini təsvir edən xəbərləri, həmçinin müstəqil mənbələrdən alınmış informasiya texnologiyaları bazarı barədə məlumatı təqdim etmək;
 - Tərəflərin əlavə olaraq razılaşdıqları ayrıca müqavilələrə (şərtlərə) əsasən, “Xalq Kompüter” Layihəsi tərəfdaşlarının rəhbərlərini və mütəxəssislərini “Hewlett-Packard” və “Hewlett-Packard” qrupunun digər şirkətləri tərəfindən təşkil etdiyi müxtəlif tədbirlərə, seminarlara və sərgilərə dəvət etmək.

- 4.4. Məsləhətçi xidmətlərinə, təlim və layihə davamlılığı üzrə xidmətlərə dair:
- “Hewlett-Packard” rəsmi tərəfdaş(lar)ı vasitəsilə və ya birbaşa bağlanan ayrıca müqavilələrə əsasən, məsləhətçi xidmətləri, sistem inkişafı xidmətləri və onların inteqrasiyasını təklif etmək, layihə idarəetməsi işinin yerinə yetirilməsini təmin etmək v.s.;
 - “Xalq Kompüter” Layihəsi tərəfdaşlarının mütəxəssislərini “Hewlett-Packard” təlim mərkəzlərində keçirilən proqramlar və təlim kursları barədə məlumatla təmin etmək və ayrıca müqavilələrə əsasən təlimlərin təşkil edilməsini təşviq etmək.

Maddə 5. “Microsoft” şirkətinin vəzifələri

- 5.1. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanda standart “Microsoft” proqram təminatını lisenziyalaşdırmağa səlahiyyətli olan yeganə “Microsoft” təşkilatı qismində “Microsoft Ireland Operations Limited” (MIOL) şirkəti arasında imzalanmış “Microsoft Campus and School Agreement” və “Microsoft Select Agreement” şərt və xüsusiyyətlərinə əsasən, hazırkı Niyət Protokolunun tarixinə qüvvədə olan “Microsoft” lisenziyalaşdırma proqramlarına uyğun olaraq əldə edilmiş proqram təminatı “Xalq Kompüter” Layihəsini irəlilətmək üçün istifadə edilə bilər.
- 5.2. “Microsoft” şirkəti kompüter savadlığının artırılması üçün xüsusi təlimlərin həyata keçirilməsinə dəstək göstərir.
- 5.3. “Microsoft” şirkəti “Xalq Kompüter” layihəsinin marketinq planlaşdırılmasında iştirak edir və layihənin yayılmasına yönəlmiş tədbirləri (mətbuat konfransları, dəyirmi masalar, reklam kampaniyaları) həyata keçirilməsinə dəstək göstərir.

Maddə 6. Niyət Protokolunun qüvvədə olması

- 6.1. Bu Niyət Protokolu imzalandığı gündən qüvvəyə minir.
- 6.2. Tərəflər qarşılıqlı razılıq əsasında, bu Niyət Protokoluna lazımi əlavə və dəyişikliklər edə bilərlər.
- 6.3. Bu Niyət Protokolu 3 (üç) il müddətinə bağlanılır.
- 6.4. Bu Protokolun müddəalarının təfsiri və ya tətbiqində mübahisələr yarandığı təqdirdə, Tərəflər onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəkdir.
- 6.5. Hazırkı Niyət Protokolu yalnız niyyətlərin bəyanatıdır və heç bir məcburi hüquqi öhdəliklər yaratmır. Tərəflər hər bir zaman hüquqi, təşkilati və maliyyə baxımdan ayrıca qalırlar və müstəqilliyini saxlayırlar. Tərəflər gələcəkdə hazırkı Niyət Protokoluna əlavə edilə bilən fəaliyyətə dair

yazılı müqavilələr bağlaya bilərlər. Müvafiq Tərəflərin imzaladığı ayrıca, hüquqi cəhətdən məcburi müqavilələri olmadan Tərəflər üçün heç bir hüquqi məcburiyyət yaranmır.

Maddə 7. Niyət Protokolunun imzalanması

Hazırkı Niyət Protokolu Bakı şəhərində Azərbaycan və ingilis dillərində tərtib edilmiş dörd əsil surətdə imzalanır. İki dildəki versiyalar arasında ziddiyyət yarandıqda ingilis dili versiyası üstünlük təşkil edəcək.

**Azərbaycan Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları
Nazirliyi**

**İnformasiya cəmiyyətinin inkişafı
şöbəsinin müdiri**

_____ Rüfət Gülməmmədov
" 30 " iyun 2010

**Azərbaycan Respublikasının
Təhsil Nazirliyi**

**Təhsilin idarəolunmasının məlumat
sistemləri şöbəsinin müdiri**

_____ İsmayil Sadıqov
" 30 " iyun 2010

**"Hewlett Packard International Trade
B.V." Azərbaycan Respublikasında
Nümayəndəliyi**

Baş Direktor

_____ Rüdət Hacıəlibayov
" 30 " iyun 2010

Microsoft Azərbaycan

Baş Direktor

_____ Teymur Axundov
" 30 " iyun 2010